

Könül MƏHƏRRƏMOVA
AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İstítutu

BÖYÜK AZƏRBAYCAN ŞAIRİ HÜSEYN CAVİDİN BƏDİİ İRSİ ÖZBƏK ƏDƏBIYYATŞUNASLIĞINDA

Məşhur özbək şairi Qafur Qulam Azərbaycan və Özbekistan arasındaki ədəbi-tarixi əlaqələri yüksək qiymətləndirərək yazmışdır: "Biz bir-birimizin şagirdi, bir-birimizin ustadiyiq".

Yaradıcılığının ana xəttini türk birliliyi, turançılıq ideyaları təşkil edən qüdrətli Azərbaycan şair və dramaturqu Hüseyin Cavidin yaradıcılığı özbək ictimaiyyətinə hələ ədəbin sağlığından yəni, 1920-ci illərdən məlum idi. Dövrün müxtəlif mətbuat orqanlarının verdiyi məlumatə görə, 1920-ci ilin dekabrında Daşkənd şəhərində Özbekistan Milli Dram Teatrının əməkdaşları tərəfindən H.Cavidin "İblis" faciəsi Azərbaycan dilində səhnəyə qoyulmuşdur. 1923-cü ildə isə əsər ilk dəfə olaraq özbək dilində tamaşaşa qoyulmuşdur. Ümumtürk ədəbiyyatının ortaq dahisi, məşhur dramaturq H.Cavidin "Maral", "Şeyda", "Şeyx Sənan" pyesləri da özbək səhnəsində həvəsle oynanılan ve maraqla baxılan tamaşalardan olmuşdur.

Özbək ədəbiyyatşunasları Hüseyin Cavidi yalnız Azərbaycanın deyil bütün türk dünyasının böyük şəxsiyyəti, dahi sənətkarı hesab edirlər. Buna ən böyük sübut olaraq "Topal Teymur" əsərini misal göstərirler.

Özbekistanda qüdrətli türk sərkərdə və hökməndə Əmir Teymur haqqında kitab yanan hər bir şəxs xalq arasında hörmətlə qarşılanır. Azərbaycanın məşhur yazıçı və dramaturqu Məmməd Səid Ordubadinin 1916-cı ildə yazılmış "Teymur və İldırım Bəyazid" dramı da Özbekistanda hörmətlə qarşılanmışdır. Əmir Teymurdan bəhs edən ilk özbək pyesini ("Teymurun məzərlığı") isə 1919-cu ildə Abdurrauf Fitrat yazımışdır. A.Fitrat və A.Çolpan da Hüseyin Cavid təhsil aldığı dönmələrdə İstanbulda təhsil almışlar. XX əsrin əvvəllərində Əmir Teymur obrazına müraciət edənlərdən biri də böyük dramaturq Hüseyin Cavid olmuşdur. Özbək ədəbiyyatşunasları "Topal Teymur" dramını "Azərbaycan müəlliflərinin Əmir Teymura həsr etdikləri əsərlər sırasında ən qiymətlisi" kimi dəyərləndirirlər. H.Cavidin obraz üzərində işləyərkən böyük çətinliklərə üzləşdiyini, Sovet İttifaqında böyük türk sərkərdəsinə bəlli münasibətə görə ədəbin təzyiqlərlə qarşılaşdığını ürək ağrısı ilə qeyd edirlər. Özbekistan Təsviri İncəsənət Qalereyasının direktor müavini, sənətşunaslıq doktoru Kəmalə Akilova "XX əsr Şərqi mədəniyyətinin mənəvi aləmində Hüseyin Cavid yaradıcılığı" məqaləsində yazar ki, dramdakı Topal Teymur obrazı sovet ideoologiyasına uyğun golmirdi - müəllif onu qəddar, zalim, axsaq kimi yox, böyük sərkərdə, türk dünyasını birləşdirən, elmin, incəsənətin, ticarətin hamisi kimi canlandırmışdır. Bu tarixi dram əsərində H.Cavid Əmir Teymuru türk millətinin böyük oğlu kimi təqdim etmişdir.

Özbək dramaturqları Abdulla Aripov "Sahibqiran" ("Sərkərdə") və Adil Yaqubov "Avlodlarqa vasiyat" ("Nəsillərə vəsiyyət") adlı dram əsərlərini Əmir Teymura həsr etmişlər. Fil.e.n. Əzimcan Şaimovun "Hüseyin Cavid, Abdulla Aripov və Adil Yaqubov dramlarında Əmir Teymur obrazı" məqaləsində türk dünyasının bu üç böyük dramaturqunun Əmir Teymura həsr olunmuş pyesləri müqayisəli təhlil cəlb olunmuşdur.

Özbək tədqiqatçısı Əzimcan Şaimov 2008-ci ildə paytaxt Daşkənddə "Hüseyin Cavid və özbək dramaturgiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

"Topal Teymur" (1925) dramı Bakı ilə yanaşı Daşkənddə də tamaşaşa qoyulmuşdur. Əsər 1926-ci ildə Bakıda teatr səhnəsində göstərilmişdir. Baş rolu istedadlı aktyor Sidqi Ruhulla ifa etmişdir. Tamaşa böyük maraqla qarşılansa da, tezliklə əsərə qadağa qoyulmuş: H.Cavidə və teatrın rəhbərliyinə təkidlə məsləhət görülmüşdür ki, Topal Teymur obrazı mənfi planda təqdim olunsun. Daşkənddə isə pyes "Əmir Teymur" adı altında səhnələşdirilmişdir. Əsərdə Topal Teymur və Yıldırım Bayazid ordusu arasında baş verən döyüşün fonunda türkliyin faciəsi göstərilir. Böyük Turan üçün, ümumtürk ədəbi dili yaratmaq üçün türkün birliliyi, həmrəyliyi ideyaları aşilanır.

Həm görkəmli ictimai-siyasi xadim, həm də tarixçi, ədəbiyyatşunas Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi "milliyət və türkçülük" fikri Cavidin ana düşüncəsi olmuş, "ümumtürk dünyasından mövzular aldı", "ruhu, varlığı ilə türkçü olduğu üçün çekist ruhlu sovet tənqidçilərinin" daimi tənqid obyektinə çevrilmişdir.

Sovet imperiyasının qanlı-qadali, amansız repressiyalarının tügən etdiyi dövrdə böyük Azərbaycan şair və dramaturqu Hüseyin Cavidə şamil edilən ittihamlardan biri də "ədəbiyyat və dramaturgiya sahəsində gənclərin millətçi-əksinqılıbı ruhda təbiyə olunması istiqamətində gördüyü işlərə, pantürkist ideyaların yayılması xidmət etdiyinə görə" olmuş və burada məhz "Topal Teymur" əsəri nəzərdə tutulmuşdur.

1956-ci ilin fevralında keçirilmiş Sov.İ.K.P-nin XX qurultayında Stalinin şəxsiyyətinə pərəstiş kəskin tənqid olunmuş, 1956-ci il iyunun 30-da MK-da "Şəxsiyyətə pərəstiş və onun natiqələrinin aradan qaldırılması barədə" qərar qəbul edilmişdir. 30-40-ci illərdə repressiyalara məruz qalmış minlərlə adama bərəat verilmişdir. Büyük Azərbaycan şair və dramaturqu Hüseyin Cavid isə 6 mart 1956-ci ildə bərəat qazanmışdır.

Ədəbiyyat dərsliklərində əsərləri, teatrların repertuarından pyesləri çıxarılmış Hüseyin Cavidin şəxsiyyətinə və yaradıcılığına stalinizmin ifşasından sonra yenidən maraqla artmış, əbədi ədəbi ərsi nəşr və təbliğ olunmağa başlamış, "Cavidə qayıdı" bir ədəbi proses halını almışdır.

Onlar Stalin rejiminin ifşasından sonra bərəat alsalar da, yenə də əsərlərinin təbliğinə məhdudiyyət qoyulmuşdu. Buna görə də Abdurrauf Fitrat (1886-1938), Abdulhamid Çolpan (1897-1938), Abdulla Qədiri (1894-1938) yaradıcılığı kimi, Hüseyin Cavid ədəbi ərsi də müstəqillik illərinənən Özbekistanda ədəbiyyatşunaslıq mövzusu olaraq tədqiq edilməmişdir.

Müstəqillik illərində Azərbaycan və özbək xalqları arasında qədim dostluq ənənələri və əməkdaşlıq əlaqələri daha da möhkəmlənib inkişaf etmişdir. Həmçinin qardaş ölkələrin alımlarının qarşılıqlı elmi əlaqələri də intensivləşmişdir.

Özbək şairi Osman Qoşqar 1992-ci ildə H.Cavidin "Topal Teymur" pyesini özbək dilinə çevirmiş, 1998-ci ildə "Əmir Teymur" adı ilə nəşr etdirmiştir. İstedadlı şair, tərcüməçi O.Qoşqar həmçinin H.Cavidin "Şeyx Sənan" və "Səyavuş" əsərlərini də özbək dilinə çevirmiştir.

Özbekistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Nizami adına TDPU-nun dosenti, fil.ü.f.d. Gülbahar Aşurova "Hüseyin Cavid şeiriyyatı" məqaləsində qaynar ilhamının qaynağını, rişəsini ümumtürk mədəniyyətdən alan H.Cavidin

"Əzmək istəməyən bir gün azıldı,
"Sevgi" istəyənlər dərə çəkildi".

mislərinin Əlişir Nəvainin "Mehr çox gördüm amma mehribanı tapmadım", yaxud Zahirəddin Məhəmməd Baburun "Kim görübüdür ey könlü, əqli- cahandan yaxşılıq" misraları ilə başalanan məşhur şeirlərini xatırlatdığını qeyd etmiş və həmin əsərləri müqayisəli təhlil edərək mənə mahiyyət cəhətdən həməhəng olduğu qənaətinə gəlmİŞdir.

Özbək ədəbiyyatşunasları H.Cavid haqqında tədqiqatlarında Özbekistan və Azərbaycan ədəbi əlaqələrinin qədim tarixə malik olduğunu, böyük Nəvainin dahi Nizamini öz ustadı hesab etdiyini dənə-dənə vurğulamışlar. H.Cavidin zamandaşları və məsləkdaşları Çolpan, Fitrat və Abdulla Qədiri tərəfindən də onun əsərləri ilə həməhəng əsərlər yaradılmışdır. Özbək ədəbiyyatında Abdulla Qədiri tərəfindən də onun əsərləri ilə həməhəng əsərlər yaradılmışdır. Özbək ədəbiyyatında A.Fitratın yaradıcılığında da "İblis" mövzusuna təsadüf olunur. Bu baxımdan H.Cavidin "İblis" pyesi ilə A.Fitratın "Şeytanın tanrıya üşyani" əsərini müqayisəli təhlilə cəlb etmək olar.

Özbekistan Milli Universitetinin klassik özbək ədəbiyyatı kafedrasının müdürü, professor Həmidulla Boltabayev "Mehmet Akif Ersoy və Hüseyin Cavidin özbək xələfləri (Fitrat)" Həmidulla Boltabayev "Mehmet Akif Ersoy və Hüseyin Cavidin özbək xələfləri (Fitrat)" məqaləsində M.A.Ərsoy, H.Cavid və A.Fitratın həyat və yaradıcılığında oxşar cəhətləri tədqiqata cəlb etmişdir. H.Cavidin "Səyavuş", "Xəyyam", "İblis" pyeslərinin A.Fitratın "Əbülfəzəxan", "Oğuzxan", "Arslan", "Şeytanın tanrıya üşyani" əsərlərinə təsiri məsələləri incələnmişdir.

Özbəkistan Dünya Dilləri Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdürü Məhliyə Əmərovanın “Şekspir, Cavid və Fitretin əsərlərində bədii zaman konsepsiysi” məqaləsində dünya dramaturgiyasının bu üç böyük əbədiyyaşar sənətkarının yaradıcılığına nəzər salınmışdır.

Gənc özbək tədqiqatçısı Bahadır Cəlalov isə H.Cavidin “Peyğəmbər” pyesini tədqiqat obyektinə çevirərək “Hüseyn Cavidin “Peyğəmbər” dramı haqqında” məqaləsində bu dram əsərində türk xalqları dramaturgiyasında ilk dəfə “özgə aləm obyekti” işləndiyini müəyyənləşdirmişdir. Bu obyekt ingilis dramaturqu V.Şekspirdə ruh idisə, Cavid əfəndidə “İskelet” obrazı idi. Özbək ədəbiyyatında bu ənənə A.Fitret ilə başlamış, M.Şeyxzadənin “Mirzə Uluqbəy” faciəsində müvəffəqiyyətlə davam etdirilmişdir.

H.Cavidin əsərlərinin cəlbedici cəhətlərindən biri ərəb və fars sözlərinin yerinə əsl türk mənşəli ümumtürk sözlərindən istifadə etməsidir.

Ey böyük Yalavac, inan ki, sussan,
Bəsbəlli tarix görür böyük ziyan.

“Yalavac” sözünü biz H.Caviddən əsrlər əvvəl yaradılan Yusif Xas Hacib Balasaqunlunun “Qutadqu bilik” və Nəsirəddin Rəbquzinin “Qisası Rəbquzi” əsərlərində görə bilərik.

Özbək tədqiqatçıları Elyar Yoldaşov “Hüseyn Cavid həyatı və yaradıcılığı”, Nilufər Batirova “Hüseyn Cavid yaşayış dövrə tarixi cizgilər”, Azadə Rəhmətullayeva “Hüseyn Cavidin yaradıcı irləsində Əmir Teymur şəxsiyətinin təlqin edilişi”, Müzəffər Məhəmmədcanov “Hüseyn Cavid- millət çərəğhi”, Nigarə Ohundedayeva “Hüseyn Cavid şeirlərinin linqvopoetik təhlili haqqında”, Mühəyyə Yoldaşova “Qadınların heyətli dünyasının təsviri”, Kazakbay Yoldaş “Büyük sanatçının derin bakiş açısı” araşdırmları ilə cavidşünaslıq xəzinəsinə öz qiymətli töhfələrini vermişlər.

Professor Kazakbay Yoldaşın qeyd etdiyi kimi “Hüseyin Cavit, sadece Azerbaycan’ın değil, bütün Türk dünyasının büyük bir şahsiyetidir. Hüseyin Cavit, yüksek yeteneği, büyük kişiliği ve güzel idealiyle bütün Türk dünyasına dahil bir sanatçıdır”.

ƏDƏBİYYAT:

1. Almaz Ülvi. Özbək elmi-nəzəri fikrinin Hüseyn Cavid səhifəsi //Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr. Beynəlxalq elmi konfransın materialları. Bakı: Elm və təhsil, 2017, 152 səh.
2. Azimjon Şaimov. Ҳусайн Жовид, Абдулла Орипов ҳамda Одил Ёқубов драмalarıda Амир Темур образı // Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında. Beynəlxalq elmi konfransın materialları. Bakı: Proqres, 2012, 346 s.
3. Bağıdır Jalolov. Ҳусайн Жавиднинг “Пайғамбар” драмаси хақida // Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında. Beynəlxalq elmi konfransın materialları. Bakı: Proqres, 2012, 346 s.
4. Hamidulla Boltaboyev. Uzbek disciples (Fitrat) of Mehmed Akif Ersoy and Husain Jovid // Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyin Cavid. Beynəlxalq konfransın materialları. Bakı: Qafqaz Universiteti, 2013, 523 s.
5. Kazakbay Yoldaş. Büyüklə sanatçının derin bakiş açısı // Hüseyin Cavid yaradıcılığı çağdaş təfəkkür işığında. Beynəlxalq elmi konfransın materialları. Bakı: Proqres, 2012, 346 s

6. Kamola Akilova. Творчество Гусейна Джавида в духовном пространстве культуры востока XX века // Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında. Beynəlxalq elmi konfransın materialları. Bakı: Proqres, 2012, 346 s.
7. Gulbahor Ashurova. Ҳусайн Жовид шеърияti // Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında. Beynəlxalq elmi konfransın materialları. Bakı: Proqres, 2012, 346 s.
8. Məmməd Əmin Rəsulzadə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991. 112 s.